

09 iyul 2024-cü il, çərşənbə axşamı № 119 (6705)

# Seyid Əzim Şirvanını niyə öldürmüştülər?

*Yeganə BAYRAMOVA*

Onun realist şeir yaradıcılığında “Əkinçi” qəzetiñin mühüm rolü olub. Yazdığı şeirlərinin böyük eksriyyətində xalqı qeflet və cəhalət yuxusundan oyatmağa çağırıldı. Seyid Əzim Şirvani milli poeziyamızın inkişaf tarixində ince ruhlu, lirik, cəmiyyətin sosial bələlərini cəsarətlə tənqid edən satirik, əxlaqi-tərbiyəvi mənzum hekayələr və təmsillər müəllifi, ədəbiyyatşünas-təzkirəçi kimi məşhurdur.

## Aşıqanə qəzəlləri daha çoxdur...

Bu gün zəngin yaradıcılığı ile adını Azərbaycan ədəbiyyatı tarixinə yazmış şairin anadan olmasından 189 il ötür. Əsərləri içərisində müxtəlif Şərqi mənbələrindən etdiyi torçumələr, Sədi, Hafiz və Məhəmməd Füzuli şeirlərinə yazdığı nəzirələr də var. Lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutur. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış original əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Şairin qəzəllərində heyat sevgisi, nikbin əhval-ruhiyə, dini etiqad xüsusi yer tutur. Onun aşiqanə qəzəlləri daha çoxdur. Müəllifin şeirə herarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olur.

Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhəlesi onun maarifçi və tənqid-satirik şeirlərlə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir.

## 18 illik əziiyyətin sonu...

19-cu əsrin sonlarına doğru Seyid Əzim Şama-



xıda yeni üsulla “Məclis” adlı bir məktəb açır. Seyid Əzimini bu məktəbində köhnə mollaxanalardan fərqli olaraq, şagirdlərə Azərbaycan, rus, fars dilləri öyrədirilir ve müasir elmlərdən ibtidai məlumat verilirdi. Seyid Əzim bütün maddi və mənəvi

çətinliklərə baxmayaraq, 18 ildən artıq öz məktəbində müəllimlik edib. Nəhayət, bir tərəfdən mövhumatçılarının və ruhaniyərin müxtəlif bəhanələrlə ona qarşı hücumla keçmələri, digər tərəfdən də o zaman Şamaxıda dövlət tərəfindən açılan şəhər məktəbinin təsiri nəticəsində həmin məktəb fəaliyyətini dayandırmışa məcbur olur.

## Onu sevməyənlərin sayı hər gün artırıcı

1879-cu ildə Seyid Əzim “ipə-sapa yatmazlığın dan” cana doymuş hökumət

nümayəndələri ilə ruhaniyərin işbirliyi sayəsində müəllimlikdən kənarlaşdırılır. Lakin bəzi maarif-pərvər insanların səyləri sayəsində Seyid Əzimi müəllimliyə qaytarmaq mümkün olur. Seyid Əzim maarifçi və tənqid-satirik şeirlərlə mövhumatı, nadanlığı qamçılayır, bu səbəbdən də mövhumatçı dindarların keşkin mütqaviməti ilə üzləşirdi, “Əkinçi”də yazmağa başladıqdan sonra isə nadan dairələrdə onu sevməyənlərin, ona düşməncəsinə münasibət bəsləyənlərin sayı daha da artdı.

## Ölümü barədə müxtəlif iddialar...

Seyid Əzimin ölümü haqqında yazarkən bir qayda olaraq, “1888-ci il mayın 20-də Şamaxıda vəfat edib” cümləsi ilə kifayətlənirler. Halbuki onun 53 yaşında qəfil ölümü ilə bağlı iddialardan biri sui-qəsd nəticəsində dünəyinə dəyişməsi ilə bağlıdır.

Böyük maarifçinin məscid qapısında yaradılan sünü basabasda öldüyü də deyilir. Bir variantda isə onun möhvumatçı insanlar tərəfindən qətle yetirildiyi söylənir. Ancaq birinci ehtimal daha geniş yayılıb.